



■ Şəfaqət CAVANŞIRZADƏ

Tələbə qohumum özünü həddindən artıq gözəl qızların cəngavəri kimi hiss edir. Gözəl olmayan, etli-qanlı qızlara qarşı da biganə qala bilmirdi. Düzü, gözəl qız görəndə mən də baxıram, o qız kimi gözəl olmadığım üçün dəfələrlə paxılıq hissi də keçirmişəm. Nədənse qohumumun bəyənib-seçdiyi gözlələrə heç cür qanım qaynamırdı. Hər dəfə o qızlar tərəfindən aldanmaq, deyəsən, qohumumun taleyinə yazılımışdı. "Həyatda her şey qismətdir" deyirlər. Qohumum yənə bir gün bize gəldi. Axşam süfrəsində onun enli küreyinə, yarışığına, balaca burnuna, vaxtından tez ağarmış saçlarına ovçu şikarını güden kimi baxa-baxa yeməyimlə oynayırdı. Evdəkilərin nə danışındı, fikir vermirdim, ancaq onun haqqında fikirleşirdim. Kurs yoldaşı Gülcən ona xəyanətini heç cür başa düşə bilmirdim. Gülcəndən sonra qohumum qızlara qarşı laqeyd

saat danışdım. Göz dəyməsin, sözü söze calayıb, uzun-uzadı danışmaq uşaqlıqdan qalan xasiyyətimdi. Sonrakı günler öz nömrəmələ danışdım qızla. Üstəlik bacım da danışdı. Anam telefonla danışmasa da salam gönderəndə eşidirdi. Qızə təselli verirdim. İnsanlar qarşı həssas olsam da, həyata qarşı soyuq və biganə olduğumu məni tanıyanlar məndən yaxşı bilirdi. Daha doğrusu, mən böyükə bildilər.

Rusiyaya gedəndə də qız mənə zəng edirdi, amma gizli yiğirdi. Konturu qurtarar deyirdim, nömrəni yaz, mesajlaşaq. Danışib qurtarandan sonra da həmişə ağlayardım. Bir-iki gündən sonra cin nömrəsindən zəng vurdu. Səsimi eşidib təəccübəldim.

Nə yaxşı gəlmisən? Sağaldın? - soruştum.

O vaxtlar xərcəng xəstəliyi haqqında geniş məlumatım yoxuydu. Vay-vay, yadına indi də düşəndə tüstü təpəmdən çıxır.

Yox, Türkiyədəyəm. Moskvadan məni Türkiyəyə göndərdilər. Əməliyyat burda olacaq. - dedi.

Qohumumla evlənməkdən söz salanda:

Qız, əsas sən sağal. İnşallah ailə də qurarsız, - dedim və elave etdim, - hələ xoşbəxt günləriniz qabaqdadır. Həm də ki bizim oğlan oxuyur. Bu işləyəsi, özüne şalvar alası... çox var.

Qısa, bu qızı güldürmək üçün ayrı vaxtı məndən soruşanda danışa bilmə-

Narahat qalmışdım. Bir saatdan sonra zəng elədim. Telefonuna zəng çatmadıqda narahatlığım daha da artdı.

O gün, necə oldusa, düz saat sekkinin yarısı gözümü açdım. Telefonu cumdum, qızə zəng elədim. Yenə zəng çatmadı. Qohumum da, mən də bir həftə gözlədik, xəbər çıxmadi. Mesaj da yoxuydu. Zəng də gəlmirdi.

Qohumum qızın ev nömrəsini də mobil nömrəsini də polis dostuna verdi. Sağ olsun, məlum oldu ki, nömrə Gəncədən olan bir kişinin adınadır. Ev telefonundan ünvanı öyrəndik. Qohumumun imtahanı olduğundan ünvanı dəfərəmin arxa tərəfinə yazdım. Səhər doqquda çıxdım evdən. Qızın zəng elədiyti ev telefonundan Elmlərdə yaşadığını bilirdim. İlk yalanını burda öyrəndim...

Biz başqa ünvan bilirdik. Eləmədim tənbəllik birinci küçəni, sonra binanı soruşa-soruşa axırdı təngnəfəs qapının ağızına çatdım. Qapını döydüm, gec açıldı. Qapını yarıcılpaq bir kişi qapını açmışdı. Utandığımdan bilmədim nə edim.

Kişi qışqabaqlıydı. Belə başa düşdüm ki, yuxusundan oyatmışam.

Nə lazımdır? - soruştum.

Salam, dayı. Bağışlayın, bu vaxt narahat etdim. Evdə xanım var?

Kişi mənə nece baxdı, bilmirəm, mən başımı aşağı salmışdım. Qapı üzüme örtüldü.

Quruyub qalmışdım. Bilmədim qayı-

də qəşəngcə aldandığımızı dərk elədim. Elə adam da mənə məsləhət gördü ki, yaxşı, get evə, aldanmışan. Səni gün vuracaq.

Sağollaşib Elmlərə gəldim. Dörd peşəki alıb yedim, üstündən də bir sərin ayran içəndən sonra birbaşa Tibb universitetinə getdim. Nəzarətçi polis dayıya yaxınlaşdım. Dayı mənə güler üzle salamlaşdı. Dayıya hər şeyi olduğunu kimə dənişdim. Üreyi yandı yanmağına, amma dedi ki, qızım, səni aparacəm dekanın yanına. Xəstəliyə görə təhsilini dondurən tələbələrin siyahısını çalışacam göstərsin sənə. Amma sizi o qız aldadıb.

Aldanmağımı çıxdan bilirdim. Bayaq yazdım, axı, mən möcüzələrə inanan insanam. Dekanın yanına getdik, vəziyyəti başa düşdü. Xəstəlikdən altı tələbənin təhsilini dondurduğunu dedi və siyahını mənə göstərdi. Qızın adı, soyadı çıxmadi. Kor-peşman universitetin həyətinə polis dayıyla qayıtdım. Dayı da mənə məsləhət gördü ki, qızım, istidir. Gün vuracaq səni, get evinə.

Yox dayı, bir xəstəxana da var. Ora da dəyim, sonra evə gedərəm.

Dayı güldü:

Allah saxlaşın səni. Başa düşmürən, a bala? O qız sənə yalan danişb.

Nə bilim, dayı... Bu qədər yalan olaqlı - dedim. Hələ də ürəyimin dərənliliklərindən qızın səmimiyyətinə inanmaq istəyirdim, belə de...

Dayı nömrəsini mənə verib:

Qızım, qohumum semaşkoda işləyir. Eve gedim, zəng edib qızın anasını soruşacəm. İndi gedəcəksən, bilmirsən səni kim qarşılıyacaq. Yaxşısı budur, sən çıx get evinə. Özünü həlak eləmə, - dedi.

Gəzməkdən, aldanmaqdən, düzən, haldan düşmüsədüm. Kefim də yox idi. Dayını nəyi var yola verməli oldum. Nömrəsini aldım, axşam zəng edəcəyi söyledim.

Dayıla sağollaşib birbaşa xəstəxanaya getdim. Bilmirdim kimə yaxınlaşım. Qarşidan aq xəletli, dolu bedənlə xala gəlirdi. Salamlaşdım, qızın anasının adını deyib soruşdım. Dəqiq qadının onların şöbəsində işleyib-işləmədiyini soruştum. Bilmirəm, dedim. Sağ olsun, məni iti qovan kimi qovdu.

Qovduğum üçün dalasına halim də yox idi. Hardan baxsaq, sehv çıxan mənə olacaqdım. Xəstəxanaların həyətinə çıxdım. Qadının hərəkətindən gözüm dolmuşdu. Doğuş şöbəsinin qabağıncan gəldim. Aq xəletli, hündür, yaşı təxminən 50-60 oları, bir kişi mənə yaxınlaşdı, salam verdi. Könülsüz salamını aldım.

Nəysə olub? - soruştum.

Bu adda qadın axtardığımı dedim. Mərdiməzər insan deyiləm, aq xəletli qadının məni qovduğunu demədim. Özünü təqdim etdi, şəbə müdiriydi. Mənimlə gəl, dedi. Kadrlar şöbəsinə gedənəcən haqqında suallar verdi, mən də uşaq kimi suallarını cavablaşdırırdım. Kadrlar şöbəsində məni bir xanıma tapşırıdı ki, nece lazımdır kömək elesin. Xanım baş üstə dedi, dediyim qadının adını heç digər şöbələrde də tapmadı. Aldandığımı qadın da üzümə vurdu.

Bu dəfə özüm-özümə eve getməyi məsləhət gördüm. Hamamda suyun altında hönkürtüyle ağlayanda anam qapının ağızında səsimi eşidib narahat olmuşdu. Qapını döyürdü açım. Açımadım. Niya ağladığımı soruşanda, ürəyimi boşaldıram, dedim.

Sonunda bir şeyi anladım. Əslində, qüruru qız xəstə halıyla özünü hansıa oğluna sevdirməye çalışırmış. Lap sevdirməsə də, oğlanla tanış olub, onu vicdanının zərbəsi altında qoymaz. Kim olur olsun, xəstə halında canının hayına olar. Danışdıqları ana-atası, tək qalandan da inandığı Tanrı ola bilər.

Zamanla unutmaq əvezinə, daha da təsir etdi mənə. Bu qədər merhəmetli olduğum üçün özümdən zəhləm də getdi. O qızın nifratımlı bu gün də var. Üstündə on ildən çox vaxt keçədə... Refiqələriyle mənim və qohumumun hissələriyle oynadığı üçün nə qədər güldükələrini təsəvvür edirəm. Yenə də saq olsun. Əsl həyat dərsi öyrətdi bize. Bu məsələni eşidən tanış-bilişlər deyirlər ki, qız qohumumdan çox elə bil mən vurulmuşum...

HƏYAT DƏRSİ

hekayə

qala bilmədiyi qədər də inamsız idi. Yaxşı bilirdim, onun qısqanlığı sevgidən yox, həmisi inamsızlıqdan olurdu. Bu dəfə her şey başqa cür oldu.

Avtobusa minnəndən gözə qarşı tərefde oturmuş qızə sataşib. Qız qohumumla, qohumum qızla baxışa-baxışa bir-birinin ürəyinə yol tapıblar. Avtobusdan düşəndə qohumum qızə yaxınlaşır, aralarında nə səhbət olub təfərrüatiyla yaza bilməyəcəm. Onu bilirəm ki, nömrəsini qızə vermək bir göz qırpmında olub. Qızla bir müddət danışdıqdan sonra şəklini mənə göstərdi. Elə bilin Araşla duet oxuyan Ayselin bir balaca sarışın variantıydı. Gözəlliyyinə söz ola bilməz. Elə bilin ki, yaradan o gözəl üçün xüsusi bir zaman ayırb, nə qədər mələk geyimləri var, hamisini bu qızə başqışayıb.

Qadası, deyəsən, bu dəfə tale üzüne gülüb, axı. Allah xoşbəxt eəsən!, - deyib ağbırçək nənələr kimi dualı ağızımi ağıdım.

Dodaqaltı güldü, başını yelledi:

Şəfi, qız xəstədir, ömrünə az qalib.

Özünüzü mənim yerimdə təsəvvür elədiniz? Çox pis oldum. Bir az da təəcübəldim. Elə bil gözümün qabağında yeddinci sinfi təzə bitirmiş, yerdə gözüəciq uzanmış, insanları başına yığan oğlanın meyitini gören mən olmamışam. Üstündən illər keçmişdi. Tez-tez xatırlaya bilməzdim. Yenə də kamazın vurdugu o oğlanı uzun müddət gecələr unuda bilməmişdim. O gecə yenə o oğlanı xatırladırm.

Niye?

Xərcəngdir... Başından... Ailesiyle Moskvaya getmelidir. Tibb Universitetində oxuyur, dördüncü kursda. Hər gecə danışırıq. Tez sağollaşanda xətrinə dəyir. Akademiyada da çox danışmaq olmur. Altı-bazar danışa bilerəm, deyirəm, ele bilir başından edirəm, - hiss edirdim, qohumum ürəyində bəxtinə səyürdü, - Səndən ona danışmışam. Nömrəsini verim, sən də danış. Mən olmayıanda, başını qatarsan.

Nə danışım? - soruştum.

Nə bilim... Danışanda söz-sözü çəkir də... - deyib öz telefonundan qızı yiğdi. Hal-əhval tutandan sonra telefonu mənə verdi.

İlk iki dəqiqədən sonra qızla düz bir

diyim lətifələri hardan təpib danışdım, özüm də bilmədim, amma danışdım. Güldürməyi de bacarırdım. Özünü terifləmək kimi çıxmasın, dərdli adamı güldürüb dərdsiz kimi hiss elətdirmək, ezelən canımda var.

Qızə görə cin nömrə almali oldum. Hər gün mənimlə danışındı. Qohumumla isə gecələr danışındı. Bir dəfə səhbət əsnasında dedi:

Moskvada əməliyyat olanda, bacım deyir, qohumunun adını sayaqlaşmışam. Atam da əsəbləşib bacımdan soruşub ki, bu oğlan kimdir ki bu qız onun adını sayaqlayır. Bacım susub heç nə deməyib... Qismət... Sağalımlı, evlənərik...

Dalağım səncli. Ərtəsi gün qohumumla səhbət edəndə dedi ki, bu qız bu hayda da ancaq elə evlənməkdən danışır.

Dalğın halda dedim:

Fikir vermə... Evliliklə bağlı, çalış, heç nəyə ümidişəm. Sağalsın... Belə kə heç xasiyyətiniz tutmadı...

Qızın dediyinə görə, Tibb universitetinin dördüncü kursunda oxuydu. Anası isə xəstəxanada işləyir. Qohumum mənə bir neçə dəfə səhbət zamanı anasının, atasının adını da, həttə soyadını da söyləmişdi.

Axşam qız yenə zəng elədi mənə. Evlənib-evlənməmkən bağlı qohumum fikrini soruştandı:

Qadası, sən axı hələ müalicə alırsan. Üstəlik də tələbəsən. Oğlanın da imkanı hələ yoxdu evlənməye. Sən sağalası, oğlan işləyəsi, hardasa, 4-5 il ləzimdir... Yaxşıdır da, neçə illik sevgi təriixən olacaq. Sonra oturub uşaqlarına danışarsınız.

Nə olsun, nişanlı qalarıq, - dedi.

Allah qoya. Nə xeyirliyidəsə, o olsun, - deməkden başqa söz tapmadım.

Sağollaşarkən:

Sabah saat səkkizdə əməliyyat olmaliyam... Həkimlər deyir ki, əməliyyatdan sağ çıxmaya da bilərəm, - deyib susdu.

Bacın qohumumun nömrəsini bilir?

- soruştum.

Hə.

Mənim də nömrəmi ver bacına. Ya da bacının nömrəsini ver, mən əlaqə saxlayım, - dedim.

Telefonumun zaryatkası qurtarır, bir azdan yazaram, - deyib dəstəyi asdı.